

“Azərbaycan Sənaye Sığorta” ASC

«Razılaşdırılıb»:

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti xidmətinin rəisi
vəzifəsini müvəqqəti icra edən

N. C. Xəlilov

«25» dekabr 2010-cu il

«Təsdiq edirəm»:

“Azərbaycan Sənaye Sığorta” ASC-nin
İdarə Heyətinin sədri

R. B. Əhmədov

«17» Dekabr 2010-cu il

İNŞAAT-MONTAJ SİĞORTASI

QAYDALARI

“Azərbaycan Sənaye Sığorta” ASC
2010

“Azərbaycan Sənaye Sığorta” ASC

«Razılaşdırılıb»:

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti xidmətinin rəisi
vəzifəsini müvəqqəti icra edən

N. C. Xəlilov

«Təsdiq edirəm»:

“Azərbaycan Sənaye Sığorta” ASC-nin
İdarə Heyətinin sədri

R. B. Əhmədov

«___» _____ 2010-cu il

«___» _____ 2010-cu il

İNŞAAT-MONTAJ SIĞORTASI

QAYDALARI

“Azərbaycan Sənaye Sığorta” ASC
2010

MÜNDƏRİCAT	2
ÜMUMİ ANLAYIŞLAR.	3
Maddə 1. SIGORTA SİNFİ	5
Maddə 2. SIGORTA PREDMETİ	5
Maddə 3. SIGORTA OBYEKTİ	5
Maddə 4. SIGORTA TƏMİNATI	5
Maddə 5. ÜMUMİ İSTİSNALAR	8
Maddə 6. SIGORTA MÜDDƏTİ	8
Maddə 7. SIGORTA MÜQAVİLƏSİ	8
Maddə 8. SIGORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ	9
Maddə 9. SIGORTA HAQQI	9
Maddə 10. SIGORTA ƏRAZİSİ	9
Maddə 11. AZADOLMA MƏBLƏĞİ VƏ/VƏ YA GÖZLƏMƏ MÜDDƏTİ	10
Maddə 12. RİSKİN DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ	10
Maddə 13. SIGORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ	10
Maddə 14. SIGORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ	10
Maddə 15. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ	11
Maddə 16. SIGORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIGORTALININ ÖHDƏLİKLƏRİ	12
Maddə 17. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIGORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ	13
Maddə 18. AŞAĞIDAKI HALDA SIGORTAÇI SIGORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNİ TƏXİRƏ SALA BİLƏR	14
Maddə 19. İMTINANIN ƏSASLARI	15
Maddə 20. SUBROQASIYA HÜQUQU	15
Maddə 21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ	16
Maddə 22. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI	16
Maddə 23. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI	16
QEYD-ŞƏRT 001 - Üsyan, qiyam və tətillə nəticəsində itki və zərərlərə təminat	16
QEYD-ŞƏRT 002 - Çarpaz məsuliyyət	17
QEYD-ŞƏRT 003 - Texniki xidmət müddəti təminatı	18
QEYD-ŞƏRT 004 - Genişləndirilmiş texniki xidmət müddəti təminatı	18
QEYD-ŞƏRT 005 - İnşaat və montaj işlərinin vaxt cədvəli ilə bağlı xüsusi şərtlər	18
QEYD-ŞƏRT 006 - İş vaxtından artıq müddət, gecə vaxtları və bayram günləri aparılan işlər və ekspres daşınmalar üzrə kənar xərclərə verilən təminat	19
QEYD-ŞƏRT 007 - Hava nəqliyyat vasitələri ilə daşınmaya görə əlavə xərclər	19
QEYD-ŞƏRT 008 - Zəlzələ zonalarında yerləşən tikililər üzrə xüsusi şərt	19
QEYD-ŞƏRT 009 - Zəlzələ səbəbilə yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətin istisnası	19
QEYD-ŞƏRT 010 - Sel və daşqın səbəbilə yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətin istisnası	20
QEYD-ŞƏRT 012 - Külək və ya külək ilə bağlı suyun vurduğu itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətin istisnası	20
QEYD-ŞƏRT 013 - İnşaat sahəsindən kənarda-anbarda yerləşən əmlak	20
QEYD-ŞƏRT 100 - Maşın və avadanlıqların sınaqdan keçirilməsi təminatı	20
QEYD-ŞƏRT 101 - Tunnel, yeraltı yolların və ştreklərin tikintisi üzrə xüsusi şərtlər	21
QEYD-ŞƏRT 102 - Yeraltı naqillər, borular və digər yeraltı qurğular üzrə xüsusi şərtlər	21
QEYD-ŞƏRT 103 - Əkinlərə, meşələrə və təbii sərvətlərə dəyən itki və zərərin istisnası	22
QEYD-ŞƏRT 104 - Su hovuzları və bəndlərin inşası ilə bağlı xüsusi şərtlər	22
QEYD-ŞƏRT 106 - Bölmələr (Seksiyalar) üzrə xüsusi şərt	22
QEYD-ŞƏRT 107 - Anbarlar və düşərgələr ilə bağlı xüsusi şərt	22
QEYD-ŞƏRT 108 - İnşaat texnikası, maşın və avadanlıqları ilə bağlı xüsusi şərt	23
QEYD-ŞƏRT 109 - Tikinti materialı ilə bağlı Xüsusi Şərt	23
QEYD-ŞƏRT 110 - Çökmə, sel və daşqın ilə bağlı xüsusi təhlükəsizlik şərtləri	23
QEYD-ŞƏRT 111 - Torpaq sürüşməsi nəticəsində meydana gələn tullantıların təmizlənməsi ilə bağlı xüsusi şərt	23
QEYD-ŞƏRT 112 - Yanğın söndürmə cihazları, vasitələri və yanğın təhlükəsizliyi ilə bağlı xüsusi şərtlər	24
QEYD-ŞƏRT 113 - Ölkədaxili daşınma	25
QEYD-ŞƏRT 114 - Təkrarlanan itkilər	25
QEYD-ŞƏRT 115 - Layihələşdirmə riskləri üzrə təminat	25
QEYD-ŞƏRT 116 - Tikintisi başa çatmış və istismara verilmiş sığortalanan inşaat işləri	25
QEYD-ŞƏRT 117 - Su təchizatı və kollektor boruları üçün xüsusi şərtlər	26
QEYD-ŞƏRT 118 - Suburaxıcı buruqların qazılması işləri	26
QEYD-ŞƏRT 119 - Sığortalıya məxsus və ya onun himayəsi, mülkiyyəti və ya nəzarətində olan mövcud əmlak	27
QEYD-ŞƏRT 120 - Vibrasiya, yerdəyişmə və ya dayaqaların zəifləməsi üzrə xüsusi şərtlər	27
QEYD-ŞƏRT 121 - Dırəkli bünövrə və divar işləri ilə əlaqədar xüsusi şərt	28
RADİOAKTİV ÇİRKƏNLMƏ QEYD-ŞƏRTİ	28
BİR NEÇƏ SİGORTALI QEYD-ŞƏRTİ	28
ÇİRKƏNLMƏ VƏ YOLUXMANIN İSTİSNASI İLƏ BAĞLI QEYD-ŞƏRT	28
HADİSƏ KLOZU 72 SAAT	29
MÜHARİBƏ İSTİSNASI QEYD-ŞƏRTİ	29
İNŞAAT VƏ MONTAJ SİGORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI	30

ÜMUMİ ANLAYIŞLAR

Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;

Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;

Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;

Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanması əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;

Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;

Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

Sığorta obyekt – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafehlərinin aid olduğu əmək;

Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafehdur.

Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

Sığorta riski və ya risk - sığorta obyektinə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;

Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;

Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;

Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;

Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur

Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;

Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi həddləri.

Maddə 1. SİĞORTA SİNFİ

- 1.1.** Qeyri-Həyat sığorta sahəsində sığorta obyektinə görə əmlak sığortasına aid olan aşağıdakı sinif:
 - 1.1.1.** İnşa edilən və ya inşa ediləcək daşınmaz əmlakın, inşaat-montajda istifadə olunan texnikanın və avadanlıqlarının, müvəqqəti və mövcud tikililərin zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sığortalının əmlak mənafeələrinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan inşaat-montaj sığortası.
- 1.2.** Sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki məsuliyyətin sığortası üzrə aşağıdakı sinif:
 - 1.2.1.** Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeələrinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan mülki məsuliyyətinin sığortası.

Maddə 2. SİĞORTA PREDMETİ

- 2.1.** Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafeələrinin aid olduğu inşa edilən və ya inşa ediləcək daşınmaz əmlak, inşaat-montajda istifadə olunan texnika və avadanlıqlar, müvəqqəti və mövcud tikililər inşaat-montaj sığortasının predmeti hesab olunur.
- 2.2.** Əlavə olaraq bu qaydalara əsasən üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti ola bilər.

Maddə 3. SİĞORTA OBYEKTİ

- 3.1.** Bu qaydalara əsasən sığorta obyekti, sığortalının sığorta predmetinə sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak mənafeəsidir.
- 3.2.** Əlavə olaraq sığorta hadisəsi nəticəsində digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, iş fəaliyyətinin dayanması ilə bağlı əmlak mənafeələri sığorta obyekti ola bilər.

Maddə 4. SİĞORTA TƏMİNATI

- 4.1.** Bu qaydalara və əlavə olunmuş qeyd-şərtlərə uyğun olaraq sığorta təminatı verilir.

Bölmə 1. Maddi ziyan

- Sığortaçı və sığortalı razılaşsınlar ki, sığorta müddəti ərzində sığorta şəhadətnaməsində göstərilən predmetlərə və ya onların hissələrinə bu sığorta şəhadətnaməsi ilə istisna edilən hallar xaric belə predmetlərin təmiri və ya dəyişdirilməsinə lüzum yaradan hər hansı qəfil və gözlənilməz itki və ya zərər dəyərsə, sığortaçı sığortalıya belə itki və ya zərəre görə sığorta ödənişi həyata keçirəcək, bu şərtlə ki, nağd ödənilən, əvəzedilməyə görə və ya təmirə görə (sığortaçının seçimi ilə) sığorta ödənişi sığorta şəhadətnaməsində göstərilən predmetlərin hər birinə münasibətdə müəyyən olunan müvafiq məbləği, hər bir hadisə üçün müəyyən olunan sığorta limitini və ümumi sığorta məbləğini aşmayacaq.
- Sığortaçı sığorta şəhadətnaməsi ilə sığorta təminatı verilən hadisə nəticəsində yaranan tullantıların təmizlənməsinə görə də ödəniş həyata keçirəcək, bu şərtlə ki, bunun üçün sığorta şəhadətnaməsində ayrıca sığorta məbləği göstərsin.

Bölmə 1. Üzrə xüsusi istisnalar

Sığortaçı aşağıda sadalananlar üzrə məsuliyyət daşıyır:

- a.** hər bir sığorta hadisəsi üzrə Sığorta şəhadətnaməsində göstərilən şərtsiz

- azadolma (franşiza) həcmində zərərler;
- b. hər cür dolayı itkilər, o cümlədən, dəbbə pulu, habelə, vaxtını gecikdirmə, icra etməmə, müqavilənin ləğv edilməsi nəticəsində itkilər;
 - c. yanlış layihələndirmə nəticəsində itkilər və ya zədələr;
 - d. qüsurlu materialların əvəz olunması, təmiri və ya rədd olunması, və ya inşaat işlərinin qüsurların aradan qaldırılması nəticəsində yaranan xərclər, lakin bu istisna yalnız qüsurlu materialın istifadəsi və ya inşaat işlərinin qüsurları nəticəsində birbaşa zərər çəkmiş hissələrə aiddir və saz hissələrin məhv olmasına və ya zədələnməsinə aid deyil;
 - e. köhnəlmə, korroziya, oksidləşmə və ya, istifadə edilməmə normal atmosfer şəraitinin təsiri ilə körlənmə;
 - f. elektrik və ya mexaniki xarabə, sınıma və ya qüsurlar, su və ya digər mayələrin donması, düzgün yağlamama su və ya yanacaq çatışmamazlığı nəticəsində dəymiş itki və ziyanlar. Lakin belə xarabələr və qüsurlar nəticəsində zahirən zərər yaranarsa onda belə dolayı zərərlər üzrə sığorta ödənişi edilir;
 - g. ümumi yollar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, su və ya hava nəqliyyatı vasitələri;
 - h. sənədlər, rəsmlər, hesablar, pul əskinazları, markalar, aktlar, borc sənədləri, qeydlər, qiymətli kağızlar, qəbzələr.
 - i. inventarlaşma və ya planlaşdırılmış yoxlama zamanı aşkar olunmuş zərər və itkilər.

Bölmə 1. Üzrə şərtlər

1. Sığorta məbləğ(lər)i

Hazırkı sığortanın tələbi ondan ibarətdir ki, Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğləri:

- 1. bütün materiallar, əmək haqqları, daşımalar, gömrük rüsumları, vergilər, sifarişçi tərəfindən təmin olunmuş materiallar və əşyalar daxil olmaqla, inşaat işlərinin başa çatması anındakı ümumi dəyərindən az olmamalıdır;
- 2. inşaat texnikası və avadanlığının əvəzedilmə dəyəri, belə əvəzedilmə dəyəri sığortalanmış predmetin eyni növdən və tutumdan olan digər yenisi ilə əvəzlənməsi kimi başa düşülür.

Bundan başqa, sığortalı əmək haqqının və ya qiymətlərin dəyişdiyi halda sığorta məbləğlərini artırmağı və ya azaltmağı öhdəsinə götürür, lakin, bu artırma və ya azaltma yalnız sığortaçının sığorta şəhadətnaməə yazılı şəkildə etdiyi müvafiq əlavə anından qüvvəyə minir.

Ziyan əmələ gələndə müəyyən edilsə ki, sığorta məbləğləri həqiqi dəyərindən aşağıdır, bu sığorta şəhadətnamə çərçivəsində sığortalıya ödənilən məbləğin miqdarı faktiki sığorta məbləğlərinin həqiqi dəyəri nisbətində bərabər miqdarda azaldılır. Bu müddəə hər bir əşyaya və ayrılıqda bütün xərc maddələrinə tətbiq edilir.

2. Ziyanların aradan qaldırılması üçün əsas

Hər hansı itki və zərər baş verən zaman sığorta ödənişi aşağıdakı əsasda həyata keçiriləcək:

- a. təmir oluna bilən zədə olduğu zaman, sığortalanmış predmeti sığorta hadisəsi baş verən andan dərhal öncəki vəziyyətinə bərpa etmək üçün olan zədələnmiş hissənin qalıq dəyəri çıxılmaqla təmir xərcləri;
- b. tam məhv olduğu halda - sığortalanmış əşyaların tam məhv olmadan qalan hissələrini qalıq dəyəri çıxılmaqla həqiqi dəyəri, lakin, yalnız sığortalının zərər çəkdiyi məbləğ miqdarında və sığorta məbləğində göstərilən miqdarda, bu şərtlə ki, sığorta şəhadətnaməsinin qeyd-şərtləri və şərtləri yerinə yetirilmiş olsun.
Sığortaçı yalnız ona təqdim edilən lazımi hesabların və ya sənədlərin köməyi ilə təmirin həyata keçirilməsinə və əvəz edilməsinə əmin olandan

sonra ziyanın əvəzini ödəyir. Bütün təmir edilə bilən zədələr təmir edilməlidir; lakin, sığorta hadisəsi baş verdikdə, təmir xərcləri sığortalanmış əşyaların dəyərindən yuxarıdırsa, itkilərin aradan qaldırılması b) bəndində göstəriləndi qaydada həyata keçirilir.

Sığortaçı ilkin təmir xərclərini yalnız yekun təmirin bir hissəsi olduğu halda və ümumi təmir xərcləri artmadığı halda ödəyir.

Bu sığorta şəhadətnamə çərçivəsində mümkün dəyişikliklər, əlavələr və/və ya təkmilləşdirmə ilə əlaqədar xərclərin əvəzi ödənilmir.

Bölmə 2. Üçüncü şəxslərə qarşısında mülki məsuliyyət

Sığortaçı sığortalıya aşağıdakı hallarda meydana çıxan ziyanı sığortaçının qanunla məsuliyyət daşıdığı məbləğlər üzrə və Sığorta şəhadətnaməsində göstərilmiş məbləğlər çərçivəsində olmaqla ödəyir:

- a. (ölümlə və ya ölümsüz nəticələnən) bədbəxt hadisələr nəticəsində üçüncü şəxslərin bədən xəsarəti və ya xəstəliyi,
- b. gözlənilməz itkilər (əgər bu gözlənilməz itkilər 1-ci bölmədə göstərilən inşaat və ya montaj işlərinin sığorta müddətində inşaat meydançasının özündə və ya bilavasitə onunla yaxınlıqda aparılması ilə bağlıdırsa) səbəbindən üçüncü şəxslərin əmlakına dəyən itkilər və ya zədələr.

Ödənilməsi tələb olunduğu ziyanın əvəzini ödəmək tələbi irəli sürüldüyü halda, sığortaçı, bundan başqa, sığortalı qarşısında:

- a. məhkəmə prosesi ilə əlaqədar iddiaçının çəkdiyi və əvəzi sığortalı tərəfindən ödənilən xərclər,
- b. sığortaçının yazılı şəkildə təsdiqlədiyi bütün xərclər, bu şərtlə ki, sığortaçının bu bölmənin çərçivəsində məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən maksimal ödəniş limiti ilə məhdudlaşır.

Bölmə 2. üzrə xüsusi istisnalar

Sığortaçı aşağıda sadalananlar üzrə sığorta ödənişi etmir:

1. hər bir hadisə üçün sığorta şəhadətnaməsində göstərilmiş şərtsiz azadolma məbləği (Sığortalının üzərinə düşən pay) həcmində;
2. bu sığorta şəhadətnaməsinin 1-ci bölməsi çərçivəsində təminat verilən və təminat verilməli olan predmetlərin təmiri, əvəzlənməsi, düzəldilməsi ilə bağlı xərclər;
3. vibrasiya və ya daşıyıcı elementlərin çıxarılması və ya zəiflədilməsi nəticəsində əşyalara, torpağa və ya binalara dəyən ziyanlar, yaxud, Sığorta şəhadətnaməsində xüsusi olaraq şərtləndirilmiş hallar istisna olmaqla, səbəbi bu ziyanlar olan bədən xəsarətləri və ya əmlak itkiləri üzrə sığortaçı sığortalıya dəyən ziyanın əvəzini ödəmir.
4. Aşağıdakılar üzrə məsuliyyət:
 - a. Bölmə 1 üzrə sığortalanmış layihəni həyata keçirən kontraktor(ların), subkontraktor(ların) və ya sifarişçilərin və ya bu layihə ilə əlaqəli hər hansı digər müəssisənin işçiləri, qulluqçuları və ya onların ailə üzvlərinin ölümü, bədən xəsarəti və ya xəstəliyi;
 - b. Bölmə 1 üzrə sığortalanmış layihəni həyata keçirən Kontraktor(ların), Subkontraktor(ların), Sifarişçi(lərin) və ya bu layihə ilə əlaqəli hər hansı digər müəssisənin və ya onların işçilərinin və ya qulluqçularının mülkiyyəti himayəsi, nəzarəti, istifadəsi və ya sərəncamında olan bütün əmlaklar
 - c. yollarda istismarına icazə verilmiş avtomobil nəqliyyat vasitələri, su nəqliyyat vasitələri və təyyarələr səbəbindən baş vermiş bədbəxt hadisələr;
 - d. ziyanın əvəzini ödəmə və ya digər kompensasiyaların ödənilməsi üzrə sığortalının könüllü şəkildə verdiyi razılıqlar, o xal xaric ki, belə məsuliyyət belə razılığın olmaması zamanı da mövcud olmuş olsun.

Bölmə 2. üzrə xüsusi şərtlər

1. Sığortaçının yazılı razılığı olmadan, nə sığortalı, nə də onun adından kimsənin güzəştə getməyə, təklif irəli sürməyə, vəd etməyə, pul ödəməyə və ya məsuliyyət tanımağa haqqı yoxdur; sığortaçı öz istəyi ilə sığortalı adından sığortalının müdafiəsini, itkilərin aradan qaldırılmasını öz üzərinə götürə bilər və ya sığortalının adından öz xeyrinə ziyanın ödənilməsi barədə iddia irəli sürə bilər və ya ziyanın ödənilməsi barədə tələblərin əsaslı olmasını müəyyən edə bilər. İşlərin aparılmasında və ya itkilərin aradan qaldırılmasında sığortaçı tam sərbəstdir. Sığortalı sığortaçıya tələb olunan bütün sənədləri verməli və ona hər cür yardım etməlidir.
2. Hər hansı hadisə zamanı sığortaçı hər bir hadisə üzrə sığortalıya sığorta məbləğini tam həcmdə (artıq ödənilmiş sığorta ödənişləri tutmaqla) və ya hər hansı hadisə üzrə tələb(lər) tam şəkildə yerinə yetirildiyi təqdirdə daha az məbləğ ödənilə bilər. Bu halda bu hadisə üzrə bu bölmə çərçivəsində sığortaçı sonrakı məsuliyyətlərdən azad olur.

Maddə 5. ÜMUMİ İSTİSNALAR

Əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığortaçı sığortalıya dolayı və ya birbaşa olaraq aşağıdakılar ilə bağlı yaranan itki, zərər və ya 3-cü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata keçirmir:

- a. müharibə, işğal, xarici düşmən tərəfin hərəkətləri, hərbi əməliyyatlar (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, tətil, lokaut, iğtişaslar, hərbiçilər tərəfindən hakimiyyətin ələ alınması və ya hakimiyyətin qanunsuz ələ keçirilməsi, siyasi təşkilatların və ya onlarla əlaqədə olan şəxslərin tapşırığı ilə bir qrup cinayətkarların və/vəya şəxslərin hərəkətləri, qəsd, müsadirə, məcburi özgəninkiləşdirmə, hər hansı de-yure və ya de-fakto mövcud olan hökumətin və ya hökumət orqanının sərəncamı ilə rekvizisiya və ya dağıntı və ya zədə;
- b. nüvə reaksiyası, nüvə şüalanması və ya radioaktiv çirklənmə;
- c. sığortalının və ya onun nümayəndələrinin qərəzli hərəkətləri və ya qəsdən və/və ya qərəzli ehtiyatsızlıq;
- d. işlərin tamamilə və ya qismən dayandırılması

İstisna: a) üzrə baş verən itki, zərər, dağıntı və ya 3-cü şəxslər qarşısında məsuliyyətin bu sığorta şəhadətnaməsi ilə əhatə olunmadığı sığortaçı tərəfindən bəyən edildiyi bütün iddia, proses və ya digər işlər çərçivəsində, belə itki, zərər, dağıntı və ya 3-cü şəxslər qarşısında məsuliyyətin bu sığorta ilə təminata alınması faktının sübuta yetirilməsi zərurəti sığortalının üzərinə qoyulur.

Maddə 6. SİĞORTA MÜDDƏTİ

- 6.1. Sığorta şəhadətnaməsində başqa vaxtın göstərilib - göstərilməməsindən asılı olmayaraq, sığortaçının məsuliyyəti birbaşa iş başlayandan və ya Sığorta şəhadətnaməsində sadalanan əşyaların inşaat meydançasında boşaldılmasından sonra başlayır.
- 6.2. Məsuliyyət hissə-hissə qəbul edilmiş və ya istismara təhvil verilmiş sığortalanmış inşaat işləri üzrə bitir.
- 6.3. Sığorta müddəti Sığorta şəhadətnaməsində göstərilən vaxtdan gec olmamaq şərti ilə bitir. Sığorta müddətinin uzadılması üçün sığortaçının ilkin yazılı razılığı tələb olunur.

Maddə 7. SİĞORTA MÜQAVİLƏSİ

- 7.1. Sığorta müqaviləsinin bağlanması
 - 7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
 - 7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair riskin dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum olan bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən

yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.

7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.

Maddə 8. SİĞORTA MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİ

8.1. Sığortaçı

8.1.1. Bu Qaydalara əsasən Sığortaçı "Azərbaycan Sənaye Sığorta" ASC-dir.

8.2. Sığortalı

8.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta predmetinə münasibətdə sığorta marağı olan hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.

8.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti olan digər nümayəndələrinin hərəkətləri də aid edilir.

8.3. Faydalanan şəxs

8.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Faydalanan şəxsin xeyrinə bağlana bilər.

8.3.2. Faydalanan şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.

8.3.3. Sığorta müqaviləsinin Faydalanan şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.

8.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində olan Faydalanan şəxsə də eyni həcmdə aid edilir.

Maddə 9. SİĞORTA HAQQI

9.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.

9.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılığına əsasən hissə-hissə ödənilə bilər.

9.3. Sığorta haqqının ödənilməsi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.

9.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.

9.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənilmədikdə, sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən sonrakı gün saat 24:00-dan Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir.

9.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 9.5.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günə qədər əlavə müddət müəyyən edə bilər.

9.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.

9.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.

Maddə 10. SİĞORTA ƏRAZİSİ

10.1. Sığorta ərazisi – sığorta müqaviləsi ilə razılaşdırılmış ərazi həddlərində təminatda hesab olunur.

10.2. Sığortalanmış inşaat-montajda istifadə olunan texnika və avadanlıqları sığorta ərazisindən çıxarıldıqda sığorta təminatı dayandırılır.

Maddə 11. AZADOLMA MƏBLƏĞİ VƏ/VƏ YA GÖZLƏMƏ MÜDDƏTİ

- 11.1.** Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
- 11.2.** Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda, zərər məbləğindən azadolma məbləği çıxılır.
- 11.3.** Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
- 11.4.** Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
- 11.5.** Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
- 11.6.** Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği və/və ya gözləmə müddəti hər bir hadisə üzrə tətbiq olunur.

Maddə 12. RİSKİN DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ

- 12.1.** Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum olan bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir və öz hesabına yaranmış vəziyyətdə lazım olan əlavə tədbirlər görür.
- 12.2.** Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
 - 12.2.1.** Sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
 - 12.2.2.** əlavə sığorta haqqının ödənilməsinə tələb etmək və ya
 - 12.2.3.** belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
- 12.3.** Hazırkı sığorta şəhadətnamə çərçivəsində sığorta təminatının davamı sığortaçı tərəfindən yazılı şəkildə təsdiqlənməyə, sığortalının risk dərəcəsini artıran heç bir düzəliş etməyə haqqı yoxdur və ya düzəliş edilməsinə yol verməməlidir.

Maddə 13. SİĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ

- 13.1.** Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı və Sığortaçı müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.

Maddə 14. SİĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ

- 14.1.** Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
 - 14.1.1.** Müqavilənin müddəti bitdikdə;
 - 14.1.2.** Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
 - 14.1.3.** Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
 - 14.1.4.** Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
 - 14.1.5.** Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
 - 14.1.6.** Sığorta marağı artıq mövcud olmadıqda;
 - 14.1.7.** Sığorta predmeti artıq mövcud olmadıqda.
 - 14.1.8.** Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər

hallarda.

- 14.2.** Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
- 14.3.** Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
- 14.4.** Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri
 - 14.4.1.** Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
 - 14.4.2.** Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
 - 14.4.3.** Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılır.
 - 14.4.4.** Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 14.4.1-ci və 14.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
 - 14.4.5.** Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 14.4.3.-cü və 14.4.4.-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.

Maddə 15. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

- 15.1.** Sığortalının aşağıdakı hüquqları var:
 - 15.1.1.** sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
 - 15.1.2.** sığorta müqaviləsinə hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) – faydalanan şəxsin xeyrinə bağlamaq;
 - 15.1.3.** sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
 - 15.1.4.** sığorta müqaviləsinə xitam vermək;
 - 15.1.5.** itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
 - 15.1.6.** mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
- 15.2.** Sığortalının aşağıdakı vəzifələri var:
 - 15.2.1.** sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 18.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
 - 15.2.2.** ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
 - 15.2.3.** sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir, riskin dərəcəsinin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat verməli;
 - 15.2.4.** sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
 - 15.2.5.** sığorta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının

üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçıını bütün zəruri sənədlərlə təmin etməlidir;

15.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.

15.3. Sığortaçının aşağıdakı hüquqları var:

15.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;

15.3.2. sığortalanmış riskin dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;

15.3.3. sığortalanan predmetə məntiqə uyğun dərəcədə istənilən vaxt baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək, sığortalı isə risklərin qiymətləndirilməsi üçün lazım olan bütün məlumatları sığortaçının nümayəndələrinə verməlidir;

15.3.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcmnin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları sığortalıdan tələb etmək;

15.3.5. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;

15.3.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar

15.4. Sığortaçının aşağıdakı vəzifələri var:

15.4.1. sığortalını sığorta qaydaları ilə tanış etməli;

15.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 17.11-ci maddəsində müəyyən edilmiş müddətdə verməli;

15.4.3. qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya sirri olan məlumatları yaymamaq;

15.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.

15.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr

Maddə 16. SİĞORTA HADISƏSİ BAŞ VERDİKDƏ SİĞORTALININ ÖHDƏLİKLƏRİ

16.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

Sığortaçı heç bir halda sığorta hadisəsi baş verdikdən sonra 14 gün ərzində barəsində xəbər almadığı itki, zərər və ya 3-cü şəxslər qarşısında məsuliyyətə görə cavabdeh deyil.

16.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş sığorta predmetinin xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;

16.1.2. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcmnin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş sığorta predmetini xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;

- 16.1.3.** Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
- 16.1.4.** İnşaat sığortası müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş sığorta predmetini sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
- 16.1.4.1.** zərərin qarşısının alınması və ya həcmnin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş sığorta predmetini hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
- 16.1.4.2.** sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş sığorta predmetinə baxış keçirmədikdə;
- 16.1.4.3.** digər hallarda zərər sığorta predmetinə sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
- 16.1.5.** Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.

Maddə 17. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SİĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ

- 17.1.** Sığortaçı sığorta hadisələrinin səbəb olduğu aşağıdakı zərərləri ödəyir:
- 17.1.1.** Sığorta predmetinə dəyən real zərərləri;
- 17.1.2.** Sığortaçı tərəfindən ödəniləcək itkilərin həcmnin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərcləri;
- 17.2.** Zərərin azaldılması üçün çəkilən xərclər:
- 17.2.1.** Sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərləri azaltmaq məqsədilə Sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşma bilməsindən asılı olmayaraq (hər bir halda 5%-dən yuxarı olmamaqla) sığortaçı tərəfindən ödənilir, o şərtlə ki, belə xərclər zərurət və ya sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
- 17.2.2.** Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə bilərəkdən Sığortalının mümkün (səmərəli) və ağlabatan tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyi daşımır.
- 17.3.** Natamam sığorta zamanı – sığorta məbləğinin sığorta dəyərində olan nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir;
- 17.4.** Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləğinin miqdarı çıxılmaqla zərərlərə təminat verilir;
- 17.5.** İkili sığorta zamanı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında mütənəşib olaraq bölünür.
- 17.6.** Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat verilmiş olarsa və bu təminat barədə Sığortaçıda sığorta müqaviləsi bağlanmazdan əvvəl məlumat olarsa şərikli sığorta əsasları tətbiq edilir;
- 17.7.** Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
- 17.8.** Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta

məbləğini aşma bilməz.

- 17.9.** Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
- 17.10.** Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
- 17.11.** Sığorta ödənişi Sığortaçı Sığortalıdan zərər faktını, onun səbəblərini və həcmi təsdiq edən bütün zəruri sənədləri aldıqdan sonra 15 gün ərzində verilməlidir. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır. Tələb olunmuş sənədlərin təqdim olunmaması Sığortaçıya zərəri ödəməmək hüququ verir.
- sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
 - sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilmədirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
 - sığorta ödənişinin həcmi müəyyənləşdirilməsi üçün lazım olan sənədlər.
 - sığorta hadisəsinin baş verməsini təsdiqləyən əməllər.
- Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri olan sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcmi müəyyən edilməsi üçün zəruri olan digər əqlabatan sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
- 17.12.** Sığortalı zədələnmiş də olsa sığorta hadisəsindən sonra qalmış əmlakdan imtina etmirsə, əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Lakin imtina edərsə, Sığortaçı sığortalanmış əmlakın məhv olmasına görə müvafiq ödəniş verdikdən və ya onun ehtiyat hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və yaxud ehtiyat hissələrinə olan hüquqları Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilməlidir. Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur. İtmiş əmlakın sonradan tapılması halında Sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud Sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi Sığortaçıya geri qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, Sığortaçı Sığortalıya həmin zərərlərin əvəzini ödəyir.
- 17.13.** Sığortalı və ya Faydalanan şəxs zərərin ödənişini üçüncü şəxslərdən aldıqda, Sığortaçı ancaq sığorta şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı bu cür məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir.
- 17.14.** Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

Maddə 18. AŞAĞIDAKI HALDA SİĞORTAÇI SİĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNİ TƏXİRƏ SALA BİLƏR

- 18.1.** Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.

Maddə 19. İMTİNANIN ƏSASLARI

- 19.1.** Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
- 19.1.1.** sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmi

- müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 16.1.4-cü maddəsinə riayət edilmədikdə;
- 19.1.2.** qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
- 19.1.3.** müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
- 19.1.4.** sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmi azaltmaq üçün lazımı və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
- 19.1.5.** sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 16.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
- 19.1.6.** bu qaydaların 19.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
- 19.1.7.** sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
- 19.1.8.** baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
- 19.1.9.** sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 9.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
- 19.1.10.** sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
- 19.2.** Bu qaydaların 15.2.3-ü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslanıbilməz.

Maddə 20. SUBROQASIYA HÜQUQU

- 20.1.** Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərəre görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
- 20.2.** Sığortalının (Faydalanan şəxsin) zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
- 20.3.** Sığortalı (Faydalanan şəxs) sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımı sənədlərlə sığortaçını təmin etməlidir.
- 20.4.** Sığortalı (Faydalanan şəxs) şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi

təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ya artıq həyata keçirilmiş sığorta ödənişinin qaytarmasını tələb edə bilər.

- 20.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərəre görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

Maddə 21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

- 21.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 22. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI

- 22.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığortalıya dəyən maddi və ya mənəvi zərəre görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Maddə 23. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

- 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

QEYD-ŞƏRT 001

Üsyan, qiyam və tətil nəticəsində itki və zərərlərə təminat

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə təminat genişləndirilərək, üsyan, qiyam və tətil nəticəsində baş verən itki və zərərlərə, bu qeyd-şərtin məqsədi kimi sığortalanmış əmlaka bir-başa olaraq aşağıdakı hallar nəticəsində dəyən itki və ziyanlara təminat verilir:

1. Hər hansı bir şərsin başqaları ilə birgə ictimai asayişin pozulmasında (tətil və ya lokaut ilə əlaqəsinin olmasından asılı olmayaraq) iştirakı ilə və bu qeyd-şərtin xüsusi şərtlər bölməsinin 2-ci bəndində göstərilən hal istisna olmaqla törətdiyi hərəkətləri,
2. Qanunla səlahiyyətli hər hansı orqanın ictimai asayişin pozulmasının qarşısını alma və ya qarşısını almağa cəhdləri və ya bu cür pozulmaların nəticələrinin azaldılmasında gördüyü tədbirlər,
3. Tətil edən və ya lokaut işçisinin tətilə yardımında və ya lokauta müqavimətdə törətdiyi qərəzli hərəkətləri,
4. Qanunla səlahiyyətli hər hansı orqanın bu cür hərəkətlərin qarşısını almaq və ya qarşısını almağa cəhdləri və ya bu cür hərəkətlərin nəticələrinin minimallaşdırılmasında gördüyü tədbirlər,

lakin həm də nəzərə alınır və razılaşdırılır ki:

1. Sığorta şəhadətnaməsinin bütün şərtləri, müddəaları və istisnaları və aşağıdakı xüsusi şərtlərin tətbiq edilməsi ilə bunlara baş verən dəyişikliklər bu qeyd-şərt ilə genişləndirilmiş təminata da tam olaraq şamil olunur və sığorta şəhadətnaməsinin qaydalarında göstərilən zərərlər və itkilər uyğun olaraq bu qeyd-şərtlə təminat verilən riskləri də əhatə etmiş hesab olunur.
2. Aşağıdakı Xüsusi Şərtlər yalnız bu qeyd-şərt ilə müəyyənləşdirilən genişlənmiş təminata şamil olunur, və sığorta şəhadətnaməsinin bütün qaydaları bu sığorta şəhadətnaməsi ilə müəyyənləşən sığortaya sanki bu qeyd-şərt olmamış kimi tətbiq olunur.

Xüsusi Şərtlər:

1. Bu sığorta ilə təminat verilmir:
 - a. İşdə yaranan tam və ya qismi fasilə və ya hər hansı fəaliyyət və prosesin yubanması, buna maneə və fasilə nəticəsində yaranan itki və zərərlər Qanunla səlahiyyətli hər hansı orqanın müsadirəsi, rekvizisiyası və ya əmri ilə mülkiyyət hüququndan daimi və müvəqqəti məhrum olma nəticəsində baş verən itki və zərərlər
 - b. Hər hansı bir binanın hər hansı bir şəxs tərəfindən qanunsuz zəbt olunması səbəbilə bu binaya mülkiyyət hüququnun daimi və müvəqqəti itirilməsi nəticəsində baş verən itki və zərərlər
 - c. Hər hansı xarakterli və ya növ Dolayısı itki və ya məsuliyyət, əmlaka dəyən zərər üzrə bu qeyd-şərtə nəzərdə tutulan şəkildən və zərərdən artıq ödənişlər, lakin bu müddəaların b) və c) bəndləri üzrə sığortaçı sığortalı qarşısında sığortalanmış əmlaka sığortalının mülkiyyət hüququndan məhrum olmasından əvvəl və müvəqqəti məhrum olması zamanı dəyən fiziki zərərə görə məsuliyyətdən azad edilmir.
2. Bu sığorta ilə aşağıda adları çəkilən hallar nəticəsində və ya bu hallar yolu ilə bir-başına və ya dolayısı ilə baş verən itki və zərərlərə təminat verilmir:
 - a. Müharibə (elan olunub olunmamasından asılı olmayaraq), işğal, xarici düşmənin təcavüzü, döyüş əməliyyatları və vətəndaş müharibələri.
 - b. Hərbi qiyam, inqilab, hərbi və ya qəsbkar güctətbiq etmə həddinə çatan üsyan, iğtişas və qiyam
 - c. Hökuməti devirməyə və ona terrorizm və ya zorakılıqla təsir etməyə yönəlik fəaliyyətli hər hansı bir təşkilatın adından çıxış edən və ya onunla əlaqəli şəxsin hərəkətləri

Hər hansı bir iddia və məhkəmə və ya digər istintaq prosesində sığortaçı dəymiş zərər və itkinin bu qaydaların müddəalarına əsasən sığorta təminatına daxil olmamasını bildirərsə, bu cür zərər və ya itkinin təminata daxil olmasını sübut etmək öhdəliyini sığortalı daşıyacaq.
3. Sığortaçı, sığortalının bildirilən son ünvanına sifarişli məktubla bildiriş göndərməklə, sığorta şəhadətnaməsinə istədiyi vaxt xitam verə bilər. Bu zaman sığortaçı sığorta şəhadətnaməsinə xitam verildiyi tarixdən sığorta müqaviləsinin başa çatma tarixinə qədər olan müddət üçün sığorta haqqının qalıq hissəsini sığortalıya geri qaytarmalıdır.
4. Bu qeyd-şərt ilə təminat verilən zərər və itkilər üçün müəyyənləşən «hər bir hadisəyə görə hesablanacaq ödəniş limiti» fasiləsiz olaraq 168 saatlıq bir müddət ərzində meydana gələn zərərlərin cəmi məbləği qədərdir.

İstənilən halda, sığortaçının sığorta müddəti ərzində məsuliyyət daşıyacağı maksimum ödəniş məbləği (limit), hər bir hadisəyə görə müəyyənləşən limitin 2 misindən artıq ola bilməz.

Ödəniş limiti:_____ **Hər bir hadisəyə görə**

Şərtsiz azadolma:_____ **Hər bir hadisəyə görə**

QEYD-ŞƏRT 002

Çarpaz məsuliyyət

Bununla razılaşıdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərti ilə üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə təminat o şəkildə verilir ki, sanki sığorta şəhadətnaməsində göstərilən sığortalı şəxslərin hər biri üçün ayrıca sığorta şəhadətnaməsi tərtib edilmişdir, lakin sığortalı aşağıdakı hallar üzrə yaranan üçüncü şəxslər qarşısında məsuliyyətə təminat verilmir:

- Sığorta şəhadətnaməsində Bölmə 1 ilə sığortalanmalı olan və ya sığortalanmış (şərtsiz azadolmaya və ya ödəniş limitinə görə təminata düşməməsindən belə asılı olmayaraq) əmlaklara dəyən itki və ziyan
- İşçilərin və ya fəhlələrin ölümcül və ya ölümcül olmayan xəsarətləri və ya

xəstəlikləri, hansılar ki, işçilərin təzminatı və/və ya işəgötürənin məsuliyyəti sığortası ilə sığortalana bilərdi.

Sığortalının ümumi məsuliyyəti bütün sığortalı şəxslərə münasibətdə hər bir sığorta hadisəsi və bütün sığorta hadisələri üçün sığorta şəhadətnaməsində göstərilən limitdən artıq olmayacaq.

QEYD-ŞƏRT 003

Texniki xidmət müddəti təminatı

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə sığorta təminatı genişləndirilərək, sığorta şəhadətnaməsində göstərilən texniki xidmət müddəti ərzində sığortalı kontraktorlar tərəfindən kontraktın texniki xidmət üzrə müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirmək məqsədilə gördükləri işləri zəmnində və sığortalı kontraktorlar səbəbindən baş verən və istisnasız, yalnız kontrakt işlərinə dəyən itki və zərərlərə təminat verilir.

Texniki xidmət müddəti:

QEYD-ŞƏRT 004

Genişləndirilmiş texniki xidmət müddəti təminatı

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə sığorta təminatı genişləndirilərək, sığorta şəhadətnaməsində göstərilən texniki xidmət müddəti ərzində kontrakt işlərinə dəyən o itki və zərərlərə təminat verilir, hansılar ki:

- Sığortalı kontraktorlar tərəfindən kontraktın texniki xidmət üzrə müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirmək məqsədilə gördükləri işlər zəmnində və sığortalı kontraktorlar səbəbindən baş vermişdir.
- Texniki xidmət müddəti ərzində baş vermişdir və o şərtlə ki, bu itki və zərərlər inşaat sahəsində və itki və zərərlər təhvil-təslim aktı təqdim olunandan əvvəlki inşaat müddəti ərzində səbəb olmuşdur və təhvil-təslim aktı təqdim olunmayan inşaat bölməsinə dəymişdir.

Texniki xidmət müddəti:

QEYD-ŞƏRT 005

İnşaat və montaj işlərinin vaxt cədvəli ilə bağlı xüsusi şərtlər

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə aşağıdakılar bu sığortaya şamil olunacaq:

- Sığortalı tərəfindən təqdim olunan İnşaat və ya Montaj İşlərinin Vaxt Cədvəli və sığortalının sığorta təminatı əldə etmək məqsədilə yazılı təqdim etdiyi istənilən ərizələr, o cümlədən sığortaçılara təqdim olunan istənilən texniki məlumat bu qeyd şərtin məqsədi kimi sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi və istinad olunacaq mənbə hesab olunur.
- Sığortaçı İnşaat və ya Montaj İşlərinin Vaxt Cədvəlindən aşağıda göstərilən həftə sayından çox olan müddət qədər yayınmalar (vaxtla geri qalmalar və ya cədvəli qabaqlamalar) səbəbindən və ya nəticəsində baş verən və ya təsirindən artan itki və zərərlərə görə, əgər bu cür itki və zərərlərin baş verməsindən əvvəl belə yayınlara sığortaçıların yazılı razılığı verilməmişdirsə, məsuliyyət daşımır.

Vaxt Cədvəlindən yayınmalar: həftə

QEYD-ŞƏRT 006

İş vaxtından artıq müddət, gecə vaxtları və bayram günləri aparılan işlər və ekspres daşınmalar üzrə kənar xərclərə verilən təminat

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, sığortaçı sel, daşqın və subasması səbəbilə və ya bunun nəticəsində dolayı və ya birbaşa yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata keçirməyəcək.

QEYD-ŞƏRT 012

Külək və ya külək ilə bağlı suyun vurduğu itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətin istisnası

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlərə, müddəalara, istisnalara baxmayaraq, sığortaçı Bofort cədvəli ilə 8 və bundan yüksək balda baş verən külək (sürəti 62 km/saat-dan yüksək olan külək) və ya belə külək ilə əlaqədar suyun vurduğu zərər səbəbilə və ya bunların nəticəsində dolayı və ya birbaşa yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata keçirməyəcək.

QEYD-ŞƏRT 013

İnşaat sahəsindən kənarda-anbarda yerləşən əmlak

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar və ya razılaşdırılmış Qeyd-şərtlər nəzərə alınmaq şərtlə, sığorta şəhadətnaməsinin Bölmə 1-üzrə sığorta təminatı genişləndirilərək, aşağıda göstərilən təminat ərazisi daxilində inşaat sahəsindən kənarda-anbarda saxlanılan əmlakı da (emalda, istehsalda olan və ya istehsalçının, distributorun və ya təchizatçının ərazisində saxlanılan əmlak istisna olmaqla) əhatə edəcək.

Anbarlar üçün zərər və itkilərin qarşısının alınması təhlükəsizliyi şərtlərinə əməl olunmaması və ya bu şərtlərə ehtiyatsızlıq və tədbirsizlik nəticəsində baş verən itki və zərərlərə sığortaçı sığorta ödənişi həyata keçirməyəcək. Bu şərtlər aşağıdakıları əhatə edir:

- anbar ərazisinin bağlı olmasını (bina və ya ən azından hasarlanması), mühafizə olunmasını, müəyyən növ saxlanılan əmlak və ya yer üçün yanğına qarşı müvafiq olaraq müdafiə olunmasının təmin etmək.
- Anbarları bir-birindən yanğına qarşı arakəsmələr və ya ən azından 50 metr məsafədə ayırmaq.
- Anbarların elə yerləşdirilməsi və proyektləşdirilməsi ki, bunun köməyi ilə 20 ildən aşağı bir statistik periodda baş vermə ehtimalı olan yağış və sellər səbəbilə baş verən sel və su yığılmasının qarşısının almaq olsun.
- Hər bir anbar üçün əmlak dəyərinin məhdudlaşdırılması.

Təminat ərazisi:

Hər bir anbar üçün maksimum ümumi əmlak dəyəri:

Ödəniş limiti:

hər bir hadisə üzrə

Şertsiz Azadolma:

QEYD-ŞƏRT 100

Maşın və avadanlıqların sınaqdan keçirilməsi təminatı

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, təminat müddəti genişləndirilərək, sınağın başlanmasından 4 həftədən çox olmayan müddət ərzində olmaqla sınaq əməliyyatları və ya sınaq yükləmələrini də əhatə edəcək.

Lakin əgər texnikanın bir hissəsi və ya maşın(ların) sınağı başa çatmış və/və ya istismara verilmiş və/və ya təhvil verilmişdirsə, texnikanın bu hissəsi və ya bu maşın(lar) üçün belə təminat və ya bunlardan əmələ gələn məsuliyyət dayandırılır.

Bundan əlavə razılaşdırılır ki, sınaq prosesində olan maşın və avadanlıqlar üçün, Bölmə 1 -

ə tətbiq olunan İstisnaların c) və d) bəndləri öz qüvvəsini itirmiş hesab olunur və aşağıdakı ilə əvəz olunur:

“montajdakı səhvlər xaric, dizaynda yol verilən səhvlər, defektiv material və ya tökmə, işlərin keyfiyyətsiz aparılması səbəbindən baş verən itkilər və zərərlər:”

İşlənmiş və köhnə maşın və avadanlıqlar üçün bu təminat, sınağın başladığı anda sona çatır.

QEYD-ŞƏRT 101

Tunel, yeraltı yolların və ştreklərin tikintisi üzrə xüsusi şərtlər

Bununla razılaşıdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar yaxud bu şəhadətnaməyə əlavə olunan qeyd-şərtlər nəzərə alınmaq şərtlə, Sığortaçı aşağıdakılarla əlaqədar sığorta ödənişinin həyata keçirilməsində məsuliyyət daşıyır:

- Gözlənilməz yumşaq süxurlar və ya maneələr nəticəsində tikinti metodunda dəyişikliklər,
- Zəruri hallarda, yumşaq süxurların təkmilləşdirilməsi və ya stabilləşdirilməsi yaxud suyun daxil olmasının qarşısını almaq üçün sementləşdirmə. Əgər belə hallar sığorta təminatı verilmiş zərər və itkilərin bərpasında ehtiyac olarsa, bu istisna tətbiq olunmur,
- Plan və layihədə qazma üçün nəzərdə tutulmuş minimal tələbdən artıq qazılmış yerlərdən materialların çıxarılması yaxud artıq qazma və ya bu cürə qazılmış yerlərin doldurulması üçün çəkilmiş əlavə xərclər,
- Suyun qurudulması. Əgər belə hal, sığorta təminatı verilmiş zərər və itkilərin bərpasında ehtiyac olarsa, bu istisna tətbiq olunmur,
- Suyun kənara axıdan sistemin sıradan çıxması nəticəsində, zərər və itkilər, bir şərtlə ki, müvafiq ehtiyat qurğuların tikilməsi ilə belə sıradan çıxmanın qarşısı alına bilərdi,
- Tunel qazan maşınların baxımsızlığı və ya bərpası,
- Yerüstü və yeraltı suların qarşısını almaq üçün əlavə izolasiya və qurğulara çəkilən xərclər.

Sığorta ödənişinin həyata keçirilməsi zamanı bu sığorta şəhadətnaməsi ilə ödəniləcək maksimum məbləğ sığortalanmış əmlakın sığorta hadisəsi baş verəndən dərhal əvvəl mövcud olan texniki vəziyyətinə bərpa olunması xərcləri ilə məhdudlaşacaq, lakin zərər dəyən ərazinin hər bir metri üçün olan ortalama orijinal inşaat dəyərinin aşağıda göstərilən faiz məbləğindən artıq olmamaq şərtlə.

Maksimum ödəniləcək məbləğ (faizlə): _____%

QEYD-ŞƏRT 102

Yeraltı naqillər, borular və digər yeraltı qurğular üzrə xüsusi şərtlər

Bununla razılaşıdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, sığortaçı mövcud yeraltı naqillərə və/və ya borulara və ya digər yeraltı qurğulara dəyən zərər və itkiyə görə yalnız o halda, sığorta ödənişi həyata keçirəcək ki, işlər başlanmazdan əvvəl sığortalı müvafiq səlahiyyətli orqanlardan bu cür naqıl, boru və ya digər yeraltı qurğuların dəqiq mövqeləri barədə məlumat alsın və zərərin baş verməsinin qarşısını almaq məqsədilə bütün lazımi tədbirləri görsün.

Yeraltı xəritələrdə (yeraltı qurğuların yerləşdiyi mövqeləri göstərən planlarda) həqiqi mövqeləri düzgün göstərilmiş bu cür yeraltı qurğulara dəyən itki və zərərlərə aşağıda a) bəndində göstərilən şərtsiz azadolma məbləğləri tətbiq olunacaq.

Yeraltı xəritələrdə həqiqi mövqeləri səhv göstərilən yeraltı qurğulara dəyən zərər və itkilərə isə aşağıda b) bəndində göstərilən şərtsiz azadolma məbləğləri tətbiq olunacaq.

Bu təminat üzrə sığorta ödənişinin məbləği belə naqillərə, borulara və ya digər yeraltı qurğuların təmir xərcləri ilə məhdudlaşacaq, hər hansı dolaylı itki və ya cərimələr bu sığorta

təminatından istisna edilir.

Şərtsiz azadolma:

- a) hər bir hadisə üzrə minimum _____ olmaqla, zərərin 20 %-i həcmində
b)

QEYD-ŞƏRT 103

Əkinlərə, meşələrə və təbii sərvətlərə dəyən itki və zərərin istisnası

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, sığortaçı əkinlərə, meşələrə və/və ya təbii sərvətlərə tikinti işlərinin aparıldığı zaman birbaşa və ya dolayı yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata keçirməyəcək.

QEYD-ŞƏRT 104

Su hovuzları və bəndlərin inşası ilə bağlı xüsusi şərtlər

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, Sığortaçı aşağıdakılara görə Sığortalıya sığorta ödənişi verməyəcək:

- yumşaq süxurlu ərazilərin bərkidilməsi və/və ya digər təhlükəsizlik tədbirləri, hətta baxmayaraq ki, belə tədbirlərə ehtiyac yalnız tikinti müddətində yaranarsa,
- drenajlama üçün xərclər, hətta baxmayaraq ki, suyun əvvəlcədən gözlənilən miqdarı əhəmiyyətli dərəcədə artarsa,
- drenaj sisteminin sıradan çıxması, əgər bundan lazımı dayaq vasitələri vasitəsilə qaçıla bilərdisə,
- əlavə germetizasiya və ya hidroizolyasiya üçün olan xərclər və axmanın və/və ya qrunut sularının qarşısının alınması üçün əlavə vasitələr
- zəif bərkidilmə səbəbilə sürüşmə nəticəsində dəyən itki və ya zərər
- çatlar və sızma

QEYD-ŞƏRT 106

Bölmələr (Seksiyalar) üzrə xüsusi şərt

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, sığortaçı sığortalıya dambalar (bəndlər), xəndəklər, sahil platformaları, qanovlar, kanallar və ya yollar üzrə işlər səbəbilə və ya bunlara dəyən birbaşa və ya dolayı itki və ya zərər və ya bunlar nəticəsində yaranan üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişini yalnız o halda həyata keçirəcək ki, sığortalanmış işlərin bitmə durumundan asılı olmayaraq, bu dambalar (bəndlər), xəndəklər, sahil platformaları, qanovlar, kanallar və ya yollar üzrə işlər ümumilikdə aşağıda göstərilən uzunluğu aşmayan bölmələrlə aparılsın, və bu zaman hər bir sığorta hadisəsi üçün sığorta ödənişi bu bölmələrin təmir olunması xərcləri ilə məhdudlaşacaqdır.

Bölmələr üzrə maksimum uzunluq: metr

QEYD-ŞƏRT 107

Anbarlar və düşərgələr ilə bağlı xüsusi şərt

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, sığortaçı düşərgə və anbarlara dolayı və ya birbaşa olaraq yanğın, sel və ya daşqın nəticəsində dəyən itki, zərər və ya yaranan üçüncü şəxslər qarşısında məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, belə düşərgə və anbarlar son 20 ildə inşaat sahəsində qeydə alınan, dəniz səviyyəsindən ən yüksək yerdə yerləşsin və ayrı-ayrı anbarlar bir-birilərindən ən azı 50 m uzaqlıqda olsun və ya yanğına qarşı divarlarla ayrılınsınlar.

QEYD-ŞƏRT 108

İnşaat texnikası, maşın və avadanlıqları ilə bağlı xüsusi şərt

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sel, su basma və daşqın nəticəsində inşaat texnikası, maşın və avadanlıqlarına birbaşa və ya dolayı dəyən itki və zərərlərə görə və ya yaranan üçüncü şəxslər qarşısında məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, işlərin yekunlaşmasından sonra və ya işlərdə yaranan hər hansı fasilə və ya dayanma zamanı belə inşaat texnikası, maşın və avadanlıqları sel və daşqınlara minimum 20 il məruz qalmayan ərazilərdə saxlanılsın.

QEYD-ŞƏRT 109

Tikinti materialı ilə bağlı Xüsusi Şərt

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sel, su basması və daşqın səbəbilə tikinti materialına dolayı və birbaşa dəyən itki, zərər və məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, belə tikinti materialı 3 günlük tələbatdan artıq olmasın və artıq olan say isə sel və daşqınların baş vermə tsikli 20 ildən az olmayan ərazilərdə saxlanılsın.

QEYD-ŞƏRT 110

Çökmə, sel və daşqın ilə bağlı xüsusi təhlükəsizlik şərtləri

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı çökmə, sel və ya daşqın nəticəsində dolayı və ya birbaşa dəyən itki və zərərlərə və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, dizaynda və işlərin icrasında bütün adekvat təhlükəsizlik tədbirləri görülsün.

Bu qeyd-şərtin məqsədi kimi, adekvat təhlükəsizlik tədbirləri dedikdə, sığortalanmış ərazi üçün 20 ildən aşağı bir periodda təkrarlanma ehtimalı olan sel və daşqınların meteoroloji orqanlar tərəfindən hazırlanan statistik məlumatlar bazasında sığorta müddəti boyu bütün vaxtlarda nəzərə alınması və əməl olunması başa düşülür.

Sığortalının suyun sərbəst axınını təmin etmək üçün inşaat sahəsində olan maneələri (məsələn: ağac, qum və s.) su axını üzərindən dərhal yığışdırmaması nəticəsində yaranan itki, zərərlər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə təminat verilmir.

QEYD-ŞƏRT 111

Torpaq sürüşməsi nəticəsində meydana gələn tullantıların təmizlənməsi ilə bağlı xüsusi şərt

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı aşağıdakılara görə sığorta ödənişi verməkdən azaddır:

- Torpaq sürüşməsi nəticəsində meydana gələn və uçqunların altında qalan sığortalanmış materialların oradan çıxarılması xərclərindən artıq olan dağıntıları təmizləmə xərcləri,
- Zəruri və lazımi tədbirlərin vaxtında görülməməsi nəticəsində maili ərazilərdə sürüşən və xarab olan şəbəkələrin yenidən bərpa olunması xərcləri

QEYD-ŞƏRT 112

Yanğın söndürmə cihazları, vasitələri və yanğın təhlükəsizliyi ilə bağlı xüsusi şərtlər

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar

nəzərə alınmaq şərtlə, sığortaçı sığortalıya dolayı və birbaşa olaraq yanğın və ya partlayış nəticəsində əmələ gələn itki və zərərlərə görə sığorta ödənişi o şərtlə həyata keçirəcək ki:

1. İşlərin gedişi və inkişafı ilə paralel olaraq adekvat və münasib sayda yanğın söndürmə cihazları və yanğın söndürmə vasitələri həmişə işlək və istifadəyə hazır vəziyyətdə olsun.

Tam işlək vəziyyətdə olan təzyiqli yanğın söndürmə kranları cari işlərin aparıldığı ən yüksək səviyyedən bir səviyyə aşağıda quraşdırılmalı və müvəqqəti klapanlarla bağlanmalıdır.

2. Barabanlı yanğın söndürmə şlanqları olan şkaflar və portativ yanğın söndürmə cihazları ən azı həftədə 2 dəfə olmaqla mütəmadi yoxlanılsın.
3. Taxta hörgülər yığışdırıldıqdan dərhal sonra ən qısa müddət ərzində yerli yanğın təhlükəsizliyi qaydalarına əsasən yanğın söndürmə qovşaqları quraşdırılmalıdır.

Lift şaxtası üçün giriş-çıxışlar (dəliklər), mühəndislərin əlaqəsi üçün kanallar və digər boşluqlar ən qısa müddət ərzində dərhal müvəqqəti olaraq, və xüsusilə montaj işləri başlanmamışdan əvvəl bağlanmış olmalıdır.

4. Tullantılar mütəmadi olaraq təmizlənməli. İşlərin davam etdiyi mərtəbələrdə/sahələrdə yığılmış tezalısan tullantılar isə, hər bir iş gününün sonunda mütləq təmizlənməlidir.
5. Aşağıdakılardan barət olunan, lakin bunlarla məhdudlaşmayan yanğıntəhlükəli işlərlə məşğul olan bütün podratçılar/kontraktorlar üçün "işlərə icazə və səlahiyyət" sisteminin tətbiq olunmalıdır:
 - itiləmə, kəsmə və ya qaynaq etmə işləri,
 - lehm lampalarının və cihazlarının istifadəsi,
 - qaynar bitumların tətbiqi

və ya istiliyin ayrılması ilə müşayiət olunan digər işlər

Yanğıntəhlükəli işlər yanğın söndürən ilə silahlanmış və yanğınla mübarizə təlimatı keçmiş ən azı bir işçinin iştirakı ilə aparılmalıdır.

Yanğıntəhlükəli iş bitdikdən bir saat sonra həmin ərazi yoxlanılmalıdır.

6. İnşaat və montaj materialları saxlanılan anbarlar inşaat materiallarının həcmnin hər bir anbar üçün aşağıda göstərilən məbləği keçməmək şərtlə bölüşdürülməlidir. Hər bir anbar bir-birindən ən azı 50 m aralı yerləşməli və ya yanğına davamlı divarlarla (arəkəsmələrlə) ayrılmalıdır.

Bütün yanar maddələr və xüsusilə bütün yanar mayelər və qazlar inşaat və montajda olan əmlakdan və yanğın təhlükəli işlərdən lazımi qədər uzaq məsafədə, aralı yerləşməlidir.

7. İnşaat sahəsi təhlükəsizlik koordinatoru təyin olunmalıdır.

Etibarlı bir yanğın siqnalizasiya sistemi quraşdırılmalı və, mümkün qədər, ən yaxın yanğınsöndürmə idarəsi ilə birbaşa əlaqə xətti olmalıdır.

Yanğın Təhlükəsizliyi Planı və Tikinti Sahəsi Yanğın Tədbirləri Planı mütəmadi olaraq yerinə yetirilməli və yenilənməlidir.

Kontraktorun personalı yanğın söndürmə ilə bağlı təlimləndirilmiş olmalı və hər həftə yanğın söndürmə üzrə təlimlər keçirilməlidir.

Dərhal məlumatlandırmaq imkanını saxlamaq üçün daim ən yaxında yerləşən yanğın söndürmə idarəsi ilə inşaat sahəsi arasında əlaqə təmin olunmalıdır.

8. İnşaat sahəsi hasarlanmalı və giriş-çıxışlar nəzarətdə saxlanılmalıdır.

Hər bir anbar üçün məbləğ:

QEYD-ŞƏRT 113

Ölkədaxili daşınma

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, sığorta şəhadətnaməsinin Bölmə 1-üzrə sığorta təminatı genişləndirilərək, su nəqliyyatı və hava nəqliyyatı istisna olmaqla, inşaat sahəsinə _____ hüduqları daxilində daşınma zamanı sığortalanmış əmlaka dəyən itki və zərərləri də əhatə edəcək, o şərtlə ki, bu qeyd-şərt üzrə hər bir daşınma üçün maksimum ödəniş məbləği _____-dan çox olmasın.

Əmlakın ümumi dəyəri:

Şərtsiz azadolma:

QEYD-ŞƏRT 114

Təkrarlanan itkilər

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, aşağıdakı xüsusi şərt bu sığortaya şamil olunacaq:
Səhv proyektləşdirmə (əgər xüsusi olaraq qeyd-şərt ilə təminat verilmişdirsə), defektiv material və/və ya işlərin səhv aparılması ilə bağlı eyni səbəb üzündən, eyni növdən olan tikililər, tikililərin hissələri, maşın və avadanlıqlara dəyən itki və zərərə görə sığortaçı sığorta ödənişini şərtsiz azadolma hər bir zərərə ayrılıqda tətbiq olunandan sonra aşağıdakı cədvələ əsasən həyata keçirəcək:

İlk iki zərərdə zərərin 100 %-i

3-cü zərərdə zərərin 80 %-i

4-cü zərərdə zərərin 60 %-i

5-ci zərərdə zərərin 50 %-i

Daha sonrakı zərərlərə təminat verilmir.

QEYD-ŞƏRT 115

Layihələşdirmə riskləri üzrə təminat

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, bölmə 1 üzrə xüsusi istisnaların c) bəndi tamamilə ləğv olunur və d) bəndi aşağıdakı redaksiyada verilir:

“d)” defektiv material ilə bağlı və/və ya işləri qüsurlu yerinə yetirilmiş və/və ya yanlış proyektləşdirilmiş predmetlərə dəyən zərər və itkilərin təmir olunması, dəyişdirilməsi və ya qaydaya salınması xərcləri, lakin bu istisna belə qüsurlu materialların istifadəsi, inşaat işlərinin qüsurları və ya yanlış proyektləşdirmə nəticəsində düzgün inşa edilmiş predmetlərə dəyən zərərə şamil edilmir.

QEYD-ŞƏRT 116

Tikintisi başa çatmış və istismara verilmiş sığortalanan inşaat işləri

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə, bu sığorta təminatı genişləndirilərək, aşağıdakını da əhatə edəcək:

- İnşaat işlərinin artıq başa çatmış və ya istismara verilmiş hissələrinə dəyən zərər və ya itki, bu şərtlə ki, belə itki və zərər Bölmə 1 üzrə sığortalanan sığorta predmetinin tikintisindən yaransın və sığorta müddəti ərzində baş versin.

QEYD-ŞƏRT 117

Su təchizatı və kollektor boruları üçün xüsusi şərtlər

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtlə Sığortaçı, aşağıda qeyd olunan maksimum uzunluqda qismən və ya tam qazılmış açıq xəndəklərin və boruların daşması və ya lillənməsi nəticəsində hər hansı itkiyə və ya zərərə görə təminat verir.

Sığortaçı yalnız aşağıdakı hallarda məsuliyyət daşıyır:

1. Borular quraşdırıldıqdan dərhal sonra, elə tərzdə bərkidilməlidir ki, xəndək daşarsa onlar yer dəyişə bilməsin.
2. Borular quraşdırıldıqdan dərhal sonra suyun, lillə sızmasının qarşısını almaq üçün bağlanmış olsun.
3. Sınaqdan keçirilmiş boru bölmələrinin yerləşdiyi xəndəklər təzyiq sınağı bitdikdən dərhal sonra doldurulmalıdır.

Maksimum uzunluq: metr

QEYD-ŞƏRT 118

Suburaxıcı buruqların qazılması işləri

Razılaşdırılmış və yəqin edilmişdir ki, başqa halda qaydalarda göstərilmiş, yaxud onunla təsdiq olunmuş istisnalar, müddəalar və şərtlərə uyğun olaraq quyunun qazılması işlərinin sığortası aşağıda qeyd olunmuş təhlükə nəticəsində baş vermiş itki və zərərlərlə məhdudlaşacaqdır..

- Zəlzələ, vulkan, tsunami;
- Tufan, qasırğa, daşqın, basma, sürüşmə;
- Çuxurun tullanması yaxud əmələ gəlməsi;
- Yanğın və partlayış;
- Artezian suların axını;
- Verilməsi məlum üsullarla bərpa edilə bilinməyəcək buruq məhlulun itkisi
- Uçuq şist süxurların qabarması yaxud geyri-normal təzyiq sayəsində quyunun dağılması, həmçinin borunun əyilməsi, hansı ki əldə edilmiş təcrübə əsasında öhdəsindən gəlmək mümkün deyil.

Sığorta ödənişin xəcmi quyunun qazılmasına çəkilən xərclərə (material xərcləri daxil olmaqla) əsasən o ana gəddər hesablanacaq, nə zaman ki yuxarıda göstərilən təhlükələrdən biri yaranan və buruq sığortalanmış təhlükə səbəbindən tərk olunmalıdır. Sığortalı itki məbləğinin 10% həcmində məsuliyyət daşıyır, aşağıda geyd olunmuş kimi minimum həcmində.

Xüsusi istisnalar:

Sığortaçılar aşağıda geyd olunanlara görə məsuliyyət daşımır:

- Quyu qurğusunun və buruq avadanlığın itkisi və yaxud zədələnməsi (bu risk üzrə podratçı xüsusi sığorta əldə edə bilər)
- Hər növ mədən əməliyyatları
- Bərpa etmə Quyunun əvvəlki vəziyyətinin bərpa olunması üçün aparılan bərpa işləri və əsaslı təmirə çəkilən xərclər, bütün növ intensivləşdirilmə işləri daxil olmaqla (turşu emalı və çatların əmələ gəlməsi)

Şərtsiz azadolma: itki məbləğinin 10% həcmində, hər bir hadisə üzrə minimal

QEYD-ŞƏRT 119

Sığortalıya məxsus və ya onun himayəsi, mülkiyyəti və ya nəzarətində olan mövcud əmlak

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar

nəzərə alınmaq şərtlə, Sığorta şəhadətnaməsinin Bölmə 1 üzrə sığorta təminatı genişləndirilərək, sığortalıya məxsus və ya onun himayəsi, mülkiyyəti və ya nəzarətində olan mövcud əmlak, Bölmə 1 üzrə sığortalanan sığorta predmetlərinin inşası və ya montajı nəticəsində dəyən itki və ya zərəri də əhatə edəcək.

Sığortalanan əmlak:

Sığorta məbləği:

Sığortaçı sığortalanan əmlakı dəyən itki və ya zərərə görə yalnız o şərtlə sığorta ödənişi həyata keçirəcək ki, inşaat başlanmazdan əvvəl sığortalanan əmlak saz vəziyyətdə olsun və bütün lazımi təhlükəsizlik tədbirləri görülmüş olsun.

Vibrasiya və ya dayaqların çıxarılması və ya zəiflədilməsi səbəbilə dəyən itki və ya zərərə münasibətdə sığortaçı yalnız sığortalanan əmlakın tam və ya hissəvi dağılması nəticəsində dəyən itki və ya zərərə görə sığorta ödənişi həyata keçirəcək, sığortalanan binanın dayanıqlılığını korlamayan və ya istifadəçilərin həyatını təhlükəyə məruz qoymayan xarici səthi zədələnməyə deyil.

Sığortaçı sığortalıya aşağıdakına görə sığorta ödənişi verməyəcək:

- İnşaat işinin xarakteri və ya onun icra olunması tərzindən baxımından başverməsi əvvəlcədən görülebilen itki və zərərlər
- Zərərin qarşısının alınması və ya onun azadılması tədbirləri, hansılara ki, inşaat müddəti ərzində ehtiyac yaranmışdır

Şertsiz azadolma:

QEYD-ŞƏRT 120

Vibrasiya, yerdəyişmə və ya dayaqların zəifləməsi üzrə xüsusi şərtlər

Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar yaxud bu şəhadətnaməyə əlavə olunan qeyd-şərtlər nəzərə alınmaq şərtlə, Sığortalının əlavə ödədiyi sığorta haqqı müqabilində Bölmə 2 üzrə məsuliyyət sığortası genişləndirilərək vibrasiya, yerdəyişmə və ya dayaqların zəifləməsi nəticəsində dolayı zərər və itkilər üzrə sığorta təminatı verilir, bir şərtlə ki:

- Sığortaçı yalnız o halda məsuliyyət üzrə, sığorta ödənişi edir ki, 3-cü şəxslərə məxsus əmlak qismən və ya tam dağılsın,
- Sığortaçı yalnız o halda məsuliyyət üzrə, sığorta ödənişi edir ki, inşaat başlamazdan əvvəl üçüncü şəxslərə məxsus əmlak qüsursuz olsun və zədələnməyə qarşı lazımi tədbirlər görülsün,
- Əgər tələb olunarsa, Sığortalı öz hesabına inşaat başlamazdan əvvəl hər-hansı təhlükəyə məruz qalan əmlak barədə hesabat hazırlayır.

Sığortaçı aşağıda sadalananlar ilə bağlı məsuliyyət üzrə sığorta ödənişi etmir:

- İnşaat işləri və ya icrası ilə bağlı zərər və ya itki əvvəlcədən bilinən olsun,
- İstifadəçilərə təhlükə yaratmayan, əmlakın sabitliyini pozmayan səthi zərərlər,
- Sığorta müddəti ərzində zərərlərin qarşısının alınması və minimumlaşdırılması üçün zəruri olan xərclər
- Suyun qurudulması. Əgər belə hal, sığorta təminatı verilmiş zərər və itkilərin bərpasında ehtiyac olarsa, bu istisna tətbiq olunmur,
- Suyun kənara axıdan sistemin sıradan çıxması nəticəsində, zərər və itkilər, bir şərtlə ki, müvafiq ehtiyat qurğuların tikilməsi ilə belə sıradan çıxmanın qarşısı alına bilər,
- Tunnel qazan maşınların baxımsızlığı və ya bərpası,
- Yerüstü və yeraltı suların qarşısını almaq üçün əlavə izolasiya və qurğulara çəkilən xərclər

Məsuliyyət həddi (hər bir hadisədə)
Ümumi məsuliyyət həddi:
Şertsiz azadolma:
Əlavə sığorta haqqı:

QEYD-ŞƏRT 121

Dirəkli bünövrə və divar işləri ilə əlaqədar xüsusi şərt

Bununla razılaşıdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sığortalıya aşağıdakı xərclərə görə sığorta ödənişi vermir:

1. O dirəklərin və ya dayaq divarlarının dəyişdirilməsi və ya düzəldilməsi:
 - a) hansılar ki, inşası zamanı səhv yerləşdirilmiş, səhv düzülmüş və ya sıxılmış,
 - b) vurulma və ya çıxardılma zamanı itkiyə məruz qalmış və ya yıxılmış və ya zədələnmiş, və ya
 - c) hansılara ki, çıxış dirək vuran avadanlığın və ya ətraf boruların zədələnməsi nəticəsində bağlanmışdır.
2. Qarmaqlarından çıxmış, bir-birindən ayrılmış palplanşların düzəldilməsi
3. Hər hansı bir materialın sızması və ya axmasının aradan qaldırılması
4. boşluqların doldurulması və ya itkiyə məruz qalmış bentonitin dəyişdirilməsi
5. Hər hansı bir dirəyin və ya özülün elementlərinin yükə davamlılıq sınağından keçməməsi və ya proyektləşdirilmiş yükə davamlılıq tutumuna çatmaması nəticəsində yaranan,
6. profil və qabaritlərin bərpa olunması

Bu qeyd-şərt təbii fəlakətlər səbəbindən baş verən itki və zərərlər şamil olunmayacaq. Bu cür zərər və ya itkinin təminatə daxil olmasını sübut etmək öhdəliyini sığortalı daşıyacaq.

RADIOAKTİV ÇİRKƏNMƏ QEYD-ŞƏRTİ

Bununla razılaşıdırılır ki, bu sığorta ilə aşağıdakılar səbəbilə, nəticəsində və ya hər hansı təsiri ilə dolayı və ya birbaşa yaranan itki, zərər və ya xərclərə görə təminat verilmir:

- Hər hansı nüvə yanacağından və ya nüvə nüvə tullantılarından və ya nüvə yanacağının yanmasından olan radioaktivliyin təsiri ilə ionlaşdırıcı radiasiya və ya çirklənmə
- Hər hansı nüvə qurğularının, reactor və ya digər nüvə qurğusu və ya nüvə komponentinin radioaktiv, toksik, partlayıcı və ya digər təhlükəli və ya çirkləndirici əmlakları
- Atom və ya nüvə bölünməsi və/və ya birləşməsi və ya digər buna bənzər reaksiya və ya radioaktiv hadisə və ya qüvvə tətbiq olunan hər hansı silah və ya cihazlar

BİR NEÇƏ SİĞORTALI QEYD-ŞƏRTİ

Bununla razılaşıdırılır ki, əgər sığorta şəhadətnaməsinin sığortalı bəndində hər biri ayrı-ayrı şəxs və ya tərəf kimi fəaliyyət göstərən bir neçə sığortalı göstərilərsə, bu sığorta təminatı belə sığortalıların hər biri üçün sanki ayrı-ayrı fərdi sığorta şəhadətnamələrinin imzalandığı kimi eyni dərəcədə və şəkildə tətbiq olunacaq, bu şərtlə ki, sığortaçının bu sığorta şəhadətnaməsi üzrə bütün sığortalıların cəmi qarşısında ümumi məsuliyyəti sığorta şəhadətnaməsindəki sığorta məbləği və ödəniş limitlərindən, o cümlədən qeyd-şərtlərlə müəyyən olunan sub-limitlərdən artıq olmayacaq.

ÇİRKƏNMƏ VƏ YOLUXMANIN İSTİSNASI İLƏ BAĞLI QEYD-ŞƏRT

Bu sığorta ilə aşağıdakılar səbəbilə sığortalanmış əmlakın zədələnməsi və ona dəyən zərər xaric (hər hansı digər şəkildə istisna edilməmişdirsə) Çirklənmə və Yoluxmadan yaranan itki səbəbilə, nəticəsində və ya əlaqədar yaranan itki, zərər və ya xərclərə görə təminat verilmir:

- Sığortalanmış riskin baş verməsi nəticəsində yaranan çirklənmə və ya yoluxma
- Çirklənmə və ya yoluxma nəticəsində hər hansı sığortalanmış riskin baş verməsi

Tullantı və ya zibillər və ya tullantı qalıqları ilə əlaqədar sığortalının hər hansı məsuliyyəti də istisna edilir.

HADİSƏ KLOZU 72 SAAT

Bununla razılaşıdırılır ki, aşağıdakı səbəblərdən hər hansı fasiləsiz, ardıcıl 72 saat müddət ərzində baş verən zərər:

- qasırğa və/və ya siklon və/və ya tufan və/və ya fırtına və/və ya dolu
- sel və/və ya daşqın
- zəlzələ
- qiyam və/və ya tətil və/və ya üsyan

bir, vahid hadisə hesab olunacaq və bununla da, sığorta şəhadətnaməsində müəyyən olunan şərtsiz azadolmaya münasibətdə də bir hadisə kimi tətbiq olunacaq. Yuxarıda qeyd olunanların məqsədi üçün, belə 72 saatlıq bir periodun başlanğıcı Sığortalının mülahizəsinə əsasən qərarlaşdırılacaq, lakin nəzərə almaqla ki, daha uzun bir period ərzində zərər baş verərsə, bu zaman 2 və daha artıq 72 saatlıq periodlar bir-birini üstələməyəcək.

MÜHARİBƏ İSTİSNASI QEYD-ŞƏRTİ

Bu sığortaya və ya onun istənilən qeyd-şərtinə baxmayaraq, bununla razılaşıdırılır ki, bu sığorta təminatı aşağıdakılar səbəbilə, nəticəsində və ya əlaqədar baş verən və hər hansı digər hadisə və ya səbəbin paralel və ya nəticə etibarilə təsirindən asılı olmayaraq istənilən xarakterli birbaşa və ya dolayı yaranan itki, zərər və ya xərcləri istisna edir:

- Müharibə, işğal, xarici düşmənin hərəkətləri, hərbi və ya müharibə əməliyyatları (müharibə elan olunub-olunmamasından asılı olmayaraq) vətəndaş müharibəsi. Qiyam, hərbi qiyam, üsyan, lokaut, inqilab, hərbi və ya qəsbkar qüvvələr.

Bu qeyd-şərt eyni zamanda yuxarıdakılara nəzarət olunması, onların qarşısının alınması, dayandırılmasında və ya əlaqəli görülmən istənilən tədbirlər səbəbilə, nəticəsində və ya əlaqədar dolayı və ya birbaşa yaranan istənilən xarakterli itki, zərər və ya xərcləri istisna edir.

“Azərbaycan Sənaye Sığorta” ASC

**İnşaat və Montaj sığortası üzrə
tarif dərəcələrinin əsaslandırılması**

Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:

- 1) Sığorta hadisəsinin baş vermə ehtimalı (p) – 0.02;
- 2) Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (S_o) – 18,000,000.00 manat;
- 3) Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi ($S_ö$) – 1,000,000.00 manat;
- 4) Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) – 20.

T_n , $T_ə$ və T_r ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100.00 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:

$$T_ə = 100pS_ö/S_o = 100 \cdot 0.02 \cdot 1,000,000.00 / 18,000,000.00 = 0.11$$

Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0.95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal $a = 1.645$ olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:

$$T_r = 1.2T_ə \cdot a \cdot ((1-p)/(np))^{1/2} = 0.11 \cdot 1.2 \cdot 1.645 \cdot ((1-0.02)/(20 \cdot 0.02))^{1/2} = 0.34$$

$$T_n = T_ə + T_r = 0.11 + 0.34 = 0.45$$

Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 50%, yüklənmə - 50%, o cümlədən işlərin aparılması xərcləri – 44%, məcburi ödəmələr – 0.3%, tarif mənfəəti – 5.7%.

Brutto-dərəcəni T_b ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən

$$T_b = T_n / (1-f) = 0.45 / (1-0.5) = 0.9$$

Tarif dərəcələri inşaat işlərinin xarakteristikasından, tikilinin mərtəbələrinin sayından, hər mərtəbənin və tikilinin ümumi hündürlüyündən, inşaat yerinə yaxın olub-olmamasından və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də yekun tarif dərəcəsi 0.02% - 10%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0.02% - 6% aralığında dəyişir.

Cəmi: 30 (otuz) vərəq

Azərbaycan Sənaye Sığorta" ASC-nin

İdarə Heyətinin sədri

